

ƏZİZ ŞUŞA, SƏN AZADSAN!



Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Şuşa İli" çərçivəsində bölgənin ayrı-ayrı rayonlarında silsilə tədbirlər keçirilir. Növbəti tədbir C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə Lənkəran Şəhər Mədəniyyət Mərkəzində təşkil olunub.

"Əziz Şuşa, sən azadsan!" adlı tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov "Şuşa İli" ilə əlaqədar məruzə edib. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2022-ci il ölkəmizdə "Şuşa İli" elan olunub. Möhtərəm Prezi-



dentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli, müdrik rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti sayəsində Azərbaycanın mədəniyyət beşiyi

olan Şuşa işğaldan azad edilib.

"Ötən il Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Qısa vaxtda qədim tarixə, zəngin mədəni irsə malik bu şəhərdə genişmiqyaslı

abadlıq, quruculuq işləri görüldü, bir sıra tarixi-mədəni abidələr bərpa olunub. Şuşa "Xarıbülbül" musiqi festivalına, Vaqif poeziya günlərinə, Üzeyir Hacıbəyli musiqi festivalına, Milli Musiqi Gününə, Dünya Azərbaycanlılarının V Qurultayına, beynəlxalq kulinariya festivalına və digər beynəlxalq tədbirlərə evsahibliyi edib", - deyər Şahin Şahbazov bildirdi.

Tədbirin bədii hissəsində C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında muğamlar, xalq və bəstəkar mahnıları, vətənpərvərlik ruhlu şeirlər səslənib. Dərdə Qorqud obrazında "Şuşanın tarixi" adlı səhnəcik nümayiş olunub.

Musiqi nömrələrinin ardıcılığı, istedadlı gənclərin çıxışları, rəngarəng musiqi proqramı tədbir iştirakçıları arasında xoş ovqat yaradıb.

Əlisəfa HƏSƏNOV,
"Respublika".